



# GÜNDÜĞAR

6 aprel 2021-ci il № 5-6 (6757)

İCTİMAİ-SİYASİ QƏZET

Qəzet 1931-ci ildən çıxır. e-mail: gundogarqazeti@box.az

Təsisçilər: Neftçala Rayon İcra Hakimiyyəti və redaksiyanın jurnalist kollektivi



## Prezident İlham Əliyev Novruz Tonqalını Cıdır düzündə alovlandırdı, bayram münasibətilə xalqını Şuşadan təbrik etdi, dünyaya buradan mesajlar verdi

daha da möhkəmlənməsinə güclü təkan verir. Biz bunu bu ilki Novruz tədbirlərində də açıq-aydın gördük. Qarabağdakı tarixi Zəfər sevinci ilə Novruz sevincinin üst-üstə düşməsi xalqın bayram fərhini ikiqat artırmışdı. Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərimizə belə yüksək dəyər verməsinin nəticəsidir ki, muğam və aşiq sənəti ilə birlikdə Novruz bayramı da UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irsinin şah əsərləri sırasına daxil edilmişdir. UNESCO-nun 2009-cu il 30 sentyabr tarixli qərarından sonra BMT Baş Assambləyası 23 fevral 2010-cu ildə mart ayının 21-nin hər yerdə Beynəlxalq Novruz Günü kimi qeyd olunması barədə tarixi qərar qəbul etmişdir. Həmin vaxtdan başlayaraq dünyanın hər

şinin bayram fərhini qat-qat artırdığını bildirdi. Azad, müstəqil dövlətimizə, ölkəmizə həmişə beləcə gəl, bizi sevincdir, qürurlandır, əziz Novruz. Biz səndən güc alırıq, yeğin bundan sonra da alacağıq, səni həmişə ümumi sevinc içində belə qeyd edəcəyik. Bu bizim haqqımızdır. Azərbaycan haqqı, qalib Azərbaycan vətəndaşının haqqıdır. Bu haqqı bir də əlimizdən heç kim ala, üzərinə kölgə sala bilməz. İlham Əliyev martın 16-da birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva ilə Şuşada olarkən dedi:

— Dünən Azıxdan çıxdıq, Şuşaya gəldik. Yollar hələ ki, çox bərabər vəziyyətdədir, çünki yol yoxdur, Zəfər yolu ilə gəlmişdik. Hələlik ancaq torpaq yoludur, çünki havalar soyuq keçir, asfalt döşəmək mümkün deyil. Palçıq idi və güclü duman var idi. Ona görə Azıxdan Şuşaya 1 saat 45 dəqiqəyə gəldik. Gece Şuşada qaldıq. Səhər saat 9-da çıxışıq və gedirik, bir neçə tədbir var. Hava açıqdır, ancaq yenə də buludlar şəhərin üstündədir. Keçən dəfə yanvar ayında gəlmişdik. Nəvənin, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərini Şuşaya qaytardıq. Bu gün bir daha Şuşaya gəlmək insana böyük zövq verir. Sol tərəfdə Şuşanın qarlı, dumanlı dağlarıdır. Vaqifin məqbərəsində tezliklə bərpa işləri başlanacaq. Məqbərənin əvvəlki görkəmi bərpa ediləcək. Bu gün bərpa işlərinə start verəcək. Məscidlərin bərpası ilə bağlı artıq müvafiq göstərişlər verildi. İlkən araşdırmalar başlandı və yaxın gələcəkdə layihə təqdim ediləcək. Şuşa bütün mövzularında gözəldir. Bulaqları da bərpa edəcəyik. Otuz il ərzində ermənilər bütün bulaqlarımızı qurudublar. Görün, şəhər nə gündədir, düşmənlər Şuşanı nə günə salıb. Vaqifin məqbərəsinə yaxınlaşırıq. Artıq işlərə start verilib. Layihəyə baxmışam. Bax, burada, fotosəkilərdə var. Ulu öndər Heydər Əliyev burada olarkən həm açılışda, həm də Vaqif poeziya günündə iştirak edib. Tarixi bərpa edirik. Bu layihəni Heydər Əliyev Fondu öz vəsaiti hesabına icra edəcək, Heydər Əliyev Fonduna xas olan zövqlə, Mehriban xanımın rəhbərliyi ilə.

— Dünən Azıxdan çıxdıq, Şuşaya gəldik. Yollar hələ ki, çox bərabər vəziyyətdədir, çünki yol yoxdur, Zəfər yolu ilə gəlmişdik. Hələlik ancaq torpaq yoludur, çünki havalar soyuq keçir, asfalt döşəmək mümkün deyil. Palçıq idi və güclü duman var idi. Ona görə Azıxdan Şuşaya 1 saat 45 dəqiqəyə gəldik. Gece Şuşada qaldıq. Səhər saat 9-da çıxışıq və gedirik, bir neçə tədbir var. Hava açıqdır, ancaq yenə də buludlar şəhərin üstündədir. Keçən dəfə yanvar ayında gəlmişdik. Nəvənin, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərini Şuşaya qaytardıq. Bu gün bir daha Şuşaya gəlmək insana böyük zövq verir. Sol tərəfdə Şuşanın qarlı, dumanlı dağlarıdır. Vaqifin məqbərəsində tezliklə bərpa işləri başlanacaq. Məqbərənin əvvəlki görkəmi bərpa ediləcək. Bu gün bərpa işlərinə start verəcək. Məscidlərin bərpası ilə bağlı artıq müvafiq göstərişlər verildi. İlkən araşdırmalar başlandı və yaxın gələcəkdə layihə təqdim ediləcək. Şuşa bütün mövzularında gözəldir. Bulaqları da bərpa edəcəyik. Otuz il ərzində ermənilər bütün bulaqlarımızı qurudublar. Görün, şəhər nə gündədir, düşmənlər Şuşanı nə günə salıb. Vaqifin məqbərəsinə yaxınlaşırıq. Artıq işlərə start verilib. Layihəyə baxmışam. Bax, burada, fotosəkilərdə var. Ulu öndər Heydər Əliyev burada olarkən həm açılışda, həm də Vaqif poeziya günündə iştirak edib. Tarixi bərpa edirik. Bu layihəni Heydər Əliyev Fondu öz vəsaiti hesabına icra edəcək, Heydər Əliyev Fonduna xas olan zövqlə, Mehriban xanımın rəhbərliyi ilə.

— Dünən Azıxdan çıxdıq, Şuşaya gəldik. Yollar hələ ki, çox bərabər vəziyyətdədir, çünki yol yoxdur, Zəfər yolu ilə gəlmişdik. Hələlik ancaq torpaq yoludur, çünki havalar soyuq keçir, asfalt döşəmək mümkün deyil. Palçıq idi və güclü duman var idi. Ona görə Azıxdan Şuşaya 1 saat 45 dəqiqəyə gəldik. Gece Şuşada qaldıq. Səhər saat 9-da çıxışıq və gedirik, bir neçə tədbir var. Hava açıqdır, ancaq yenə də buludlar şəhərin üstündədir. Keçən dəfə yanvar ayında gəlmişdik. Nəvənin, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərini Şuşaya qaytardıq. Bu gün bir daha Şuşaya gəlmək insana böyük zövq verir. Sol tərəfdə Şuşanın qarlı, dumanlı dağlarıdır. Vaqifin məqbərəsində tezliklə bərpa işləri başlanacaq. Məqbərənin əvvəlki görkəmi bərpa ediləcək. Bu gün bərpa işlərinə start verəcək. Məscidlərin bərpası ilə bağlı artıq müvafiq göstərişlər verildi. İlkən araşdırmalar başlandı və yaxın gələcəkdə layihə təqdim ediləcək. Şuşa bütün mövzularında gözəldir. Bulaqları da bərpa edəcəyik. Otuz il ərzində ermənilər bütün bulaqlarımızı qurudublar. Görün, şəhər nə gündədir, düşmənlər Şuşanı nə günə salıb. Vaqifin məqbərəsinə yaxınlaşırıq. Artıq işlərə start verilib. Layihəyə baxmışam. Bax, burada, fotosəkilərdə var. Ulu öndər Heydər Əliyev burada olarkən həm açılışda, həm də Vaqif poeziya günündə iştirak edib. Tarixi bərpa edirik. Bu layihəni Heydər Əliyev Fondu öz vəsaiti hesabına icra edəcək, Heydər Əliyev Fonduna xas olan zövqlə, Mehriban xanımın rəhbərliyi ilə.

— Dünən Azıxdan çıxdıq, Şuşaya gəldik. Yollar hələ ki, çox bərabər vəziyyətdədir, çünki yol yoxdur, Zəfər yolu ilə gəlmişdik. Hələlik ancaq torpaq yoludur, çünki havalar soyuq keçir, asfalt döşəmək mümkün deyil. Palçıq idi və güclü duman var idi. Ona görə Azıxdan Şuşaya 1 saat 45 dəqiqəyə gəldik. Gece Şuşada qaldıq. Səhər saat 9-da çıxışıq və gedirik, bir neçə tədbir var. Hava açıqdır, ancaq yenə də buludlar şəhərin üstündədir. Keçən dəfə yanvar ayında gəlmişdik. Nəvənin, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərini Şuşaya qaytardıq. Bu gün bir daha Şuşaya gəlmək insana böyük zövq verir. Sol tərəfdə Şuşanın qarlı, dumanlı dağlarıdır. Vaqifin məqbərəsində tezliklə bərpa işləri başlanacaq. Məqbərənin əvvəlki görkəmi bərpa ediləcək. Bu gün bərpa işlərinə start verəcək. Məscidlərin bərpası ilə bağlı artıq müvafiq göstərişlər verildi. İlkən araşdırmalar başlandı və yaxın gələcəkdə layihə təqdim ediləcək. Şuşa bütün mövzularında gözəldir. Bulaqları da bərpa edəcəyik. Otuz il ərzində ermənilər bütün bulaqlarımızı qurudublar. Görün, şəhər nə gündədir, düşmənlər Şuşanı nə günə salıb. Vaqifin məqbərəsinə yaxınlaşırıq. Artıq işlərə start verilib. Layihəyə baxmışam. Bax, burada, fotosəkilərdə var. Ulu öndər Heydər Əliyev burada olarkən həm açılışda, həm də Vaqif poeziya günündə iştirak edib. Tarixi bərpa edirik. Bu layihəni Heydər Əliyev Fondu öz vəsaiti hesabına icra edəcək, Heydər Əliyev Fonduna xas olan zövqlə, Mehriban xanımın rəhbərliyi ilə.

— Dünən Azıxdan çıxdıq, Şuşaya gəldik. Yollar hələ ki, çox bərabər vəziyyətdədir, çünki yol yoxdur, Zəfər yolu ilə gəlmişdik. Hələlik ancaq torpaq yoludur, çünki havalar soyuq keçir, asfalt döşəmək mümkün deyil. Palçıq idi və güclü duman var idi. Ona görə Azıxdan Şuşaya 1 saat 45 dəqiqəyə gəldik. Gece Şuşada qaldıq. Səhər saat 9-da çıxışıq və gedirik, bir neçə tədbir var. Hava açıqdır, ancaq yenə də buludlar şəhərin üstündədir. Keçən dəfə yanvar ayında gəlmişdik. Nəvənin, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərini Şuşaya qaytardıq. Bu gün bir daha Şuşaya gəlmək insana böyük zövq verir. Sol tərəfdə Şuşanın qarlı, dumanlı dağlarıdır. Vaqifin məqbərəsində tezliklə bərpa işləri başlanacaq. Məqbərənin əvvəlki görkəmi bərpa ediləcək. Bu gün bərpa işlərinə start verəcək. Məscidlərin bərpası ilə bağlı artıq müvafiq göstərişlər verildi. İlkən araşdırmalar başlandı və yaxın gələcəkdə layihə təqdim ediləcək. Şuşa bütün mövzularında gözəldir. Bulaqları da bərpa edəcəyik. Otuz il ərzində ermənilər bütün bulaqlarımızı qurudublar. Görün, şəhər nə gündədir, düşmənlər Şuşanı nə günə salıb. Vaqifin məqbərəsinə yaxınlaşırıq. Artıq işlərə start verilib. Layihəyə baxmışam. Bax, burada, fotosəkilərdə var. Ulu öndər Heydər Əliyev burada olarkən həm açılışda, həm də Vaqif poeziya günündə iştirak edib. Tarixi bərpa edirik. Bu layihəni Heydər Əliyev Fondu öz vəsaiti hesabına icra edəcək, Heydər Əliyev Fonduna xas olan zövqlə, Mehriban xanımın rəhbərliyi ilə.

XVII əsrdə yaşamış fransız səyyahı Jan Şarden Şərq ölkə-

Xalqımızın, millətimizin min illər boyu sevrə-sevrə yaşatdığı, qoruyub saxlayaraq inkişaf etdirdiyi, ən çətin vaxtlardan da cəsarətlə keçirərək günümüzdə qədr götürüb çıxardığı gözəl adətlərdən, ənənələrdən biri də ilin təzələnməsi ilə bağlı olan Novruz ənənələri, Novruz bayramıdır. Vaxt var idi milli ruhumuzla bağlı olan Novruz ənənələri, Novruz bayramı başqa milli ənənələrimiz kimi qadağan edilmişdi. Novruzun açıq şəkildə keçirilməsinə çox yasaq qoyulmuş, bu bayram ciddi nəzərə alınmışdı. Buna baxmayaraq xalq öz əziz bayramını həmişə böyük sevinc hissi ilə qeyd etmiş, onun ənənələrini yaşatmağa çalışmışdır.

Novruz ənənələrinin yaşadılmasında, bayramın ümumi sevinc içində keçirilməsində ümummilli lider Heydər Əliyevin müdriyyətinin, uzaqgörənliyinin böyük rolu olmuşdur. Mehriban dahi insanın cəsarəti sayəsində Sovet təbliğatının güclü olduğu vaxtlarda belə respublikamızda Novruz bayramı açıq şəkildə qeyd edilməyə başlamış, paytaxtın özündə belə kütləvi tədbirlər təşkil olunmuşdur. Bu gün isə ölkəmizdə Novruz əsl milli bayram kimi qeyd edilir. Bayram günlərində dövlət başçısı cənab İlham Əliyevin ailəsi ilə birlikdə bayram təntənələrinə iştirak etməsi, xalqqa birlikdə olması milli həmrəyliyimizin

yerində bu tarixi gün həyata vəsiqə olaraq qeyd edilməyə başlamışdır.

Əgər bir millət söyləyirsə ki, Novruzda heç kəs bir-birilə küsülü qalmasın, nəhs sözlər danışmasın, dava-dalaşa yol verməsin, süfrəsi ruzili-bərəkətli olsun, hamının ömrü şən və mənalı keçsin, Novruzun bəşəriyyətinə nümunə deyilmi?! Bizim bu milli və qədim bayramımızın beynəlxalq aləmdə qeyd edilməsi Azərbaycan dövlətinin bütün xalqlarla həmrəylik, dostluq və anlaşma şəraitində yaşamaq istəyinin əks-sədasıdır ki, bu da indiki vaxtda çox vacibdir.

Xalqımız əziz Novruzunu həmişə böyük məhəbbətlə qarşılayıb, sevincə yola salıb. Əslində xeyirlə şərin mübarizəsi üzərində qurulmuş bu qədim el bayramının köklü çox qədim zamanlara gedib çıxır. Nizamülmülkün "Siyasətnamə"sində qeyd olunanlar bunu açıq-aydın göstərir. Məlum olur ki, Zərdüştük dövründə qeyd olunan bayramların ən maraqlısı, yadda qalana elə Novruz imiş. Ömər Xəyyam "Novruznamə" əsərində astronomik tədqiqatları əsasən elmi şəkildə izah etmişdir ki, Novruzun yaranması günəş təqviminə, ilin dəyişməsi ilə bağlıdır.

XVII əsrdə yaşamış fransız səyyahı Jan Şarden Şərq ölkə-

## Çox darıxmışdıq sənin üçün ətirli baharım, nəhayət ki, gəldin, ürəklərimizə təpər, qollarımıza güc verdin

Bayramqabağı günlərdə havalar nə qədər soyuq keçsə, sərtləşsə də, qorxusu yox idi. Bilirdik ki, artıq üzü Novruz, yazı sarıdır, bir azdan havalar qızacaq, təbiət oyanacaq, ömrümüzdə, günümüzdə yeni gün, yeni bir bahar gələcəkdir. Uzun əsrlər bundan qabaq da belə olub, insanlar yazın, baharın gəlişini həmişə böyük sevincle, intizarla gözləyiblər. Eramızdan əvvəl 2-ci minillikdə yaşamış Plutarx yazırdı ki, Kür çayının Xəzər dənizinə töküldüyü yerdə çay və dəniz sahillərində yaşayan, baharın, yazın gəlişini qeyd edən insanlar bunu özələrinə məxsus böyük sevgi ilə qarşılayırdılar. Yunan alimləri Strabon, Herodot da məhz bu ərazidə məskunlaşmış çoxlu sayda insanların baharın gəlişini xüsusi mərasimlərlə yaşadıqlarını bildirdilər. Bu mərasimlər o qədər şirin, özünəməxsus idi ki, onların bəzilərinin özümdə də yaşadıqımıza görə bu gün də böyük məhəbbətlə xatırlayırdım. Vaxtı ilə toxunduğum məsələlərə bir daha qayıtmağımın bir səbəbi də elə bununla, bəzilərinin şirinliyini özümüzün yaşamağımızla bağlıdır.

Yaşa dolmuş, yetkinləşmiş gənclərin, özlərinə yar seçməyə çalışan cavanların novruzqabağı günlərdə oğlanlı-qızlı iki cərgəyə bölünərək keçirdikləri "Ha lələm" oyununu yaddaşımızda xüsusilə şirin xatirə kimi qalıb. Bu gözəl oyunda nə qədər səliq, ülvilik, təbiilik yaşanırdı. Cərgəni yarıb keçmək o qədər də asan deyildi. Ona görə buna nail olanın şərəfinə hər iki tərəf halay çəkərək deyirdi: Ha lələm, halayı döndər belə,

Bundan sonra da yaşatmağımız çox vacibdir. Ona görə ki, biz məhz Novruz adət-ənənələrimizlə, Novruz günlərimizlə özümü-  
zük. Belə olanda biz daha güclü, daha zəngin, daha yenilməz olurduq. Dünya xalqları da xalqımızı, ölkəmizi bu xüsusiyyətlərinə görə sevilir, dəyərlandiriblər.

Təbiətin silinməyən, pozulmayan öz qanunları, qaydaları var. Qış nə qədər sərt keçsə belə, ruhdan düşmürük. Bilirik ki, yenə üzü yaza, bahara sarıdır. Bir azdan havadakı sərtlik keçib gedəcək, hərərət yüksələcək, hər yan isinəcəkdir. Günlərlə evdə qalan insanlar yenə çöllərə, tarlalara çıxacaq, yeni bol məhsul, bolluğun əsasını qoyacaqlar.

Gəl, əzəz Novruzum, gəl, əzəz baharım, gəl bir də görüşək. Darıxmışdıq, çox darıxmışdıq sənin üçün, ay ətirli, güllü-çiçəklili yazım! Novruz arxada qalsın da yaz indi başlayır, yenəcə qədəm qoyur yurdumuza. Çöllər, çəmənliklər, bağlar, baxçalar cana gəlib oyandıqca insanların qoluna qüvvət, ürəklərinə təpər gələcək. Artıq gəlib də, gəldikcə də qaynarlıq durmadan genişlənir, hər tərəfdə çalışma, işgüzarlıq artır. Bunu sən yaradırsan, gözəl baharım, ətirli yazım. Sən səndən sözün əsl mənasında güc alırıq. Bu güc isə bizə yeni-yeni zəfər bəxş edəcək, qələbələrimizi, uğurlarımızı durmadan artıracaq.

İmamverdi ZEYNALOV

## Şəhidlər yad olundu, şəhid ailələrinə baş çəkildi



Novruzun özünə məxsus önəmli cəhətlərindən, xüsusiyyətlərindən biri də bayram əfəsinə təkcə sağ qalanların deyil, dünyasını dəyişənlərin də yad edilməsi, onların da xatırlanaraq yada salınmasıdır. Bu dünən də belə olub, bu gün də belədir, yeğin sabah da belə olacaq.

Martın 19-da rayon icra hakimiyyətinin başçısı Mirhəsən Seyidovun, rayonun rəhbər işçilərinin ilk olaraq şəhər qəbristanlı-



rinin parka gələrək şəhidlərin büstü önünə tər çiçəklər düzməli, onları böyük ehtiramla yad etmələri də razılıq hissi doğurmuşdur. Anım tədbirində qəsəbə sakini, Milli Qəhrəman Samid İmanovun atası Gülağa İmanov iştirak edib.

Həmin gün rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, kənd və qəsəbə inzibati ərazi dairələrinə üzrə nümayəndələr, yerli bələdiyyə sədrləri və rayonun müvafiq idarə və müəssisələrinin rəhbərləri də qrup şəkildə şəhid ailələrinə baş çəkərək onlarla səmimi söhbət ediblər, bu ailələrin qayğı və ehtiyaclarını ilə maraqlanıblar. Sonda şəhid ailələrinə Novruz sovgatları təqdim olunub.

Diqqət və qayğıdan razı qalan sakinlər, ailələr sonda onlara səmimi təşəkkür və minnətdarlıqlarını bildirdilər.





